

1. Ümumi müddəalar

İlk istifadədən əvvəl bu təlimatı diqqətlə oxuyun və məhsulun bütün istismar müddəti ərzində saxlayın. Cihazdan yalnız təyinatı üzrə istifadə edin. Cihazı müstəqil sökməyin, dəyişdirməyin və ya təmir etməyə cəhd göstərməyin — bu, zamanətin itirilməsinə və təhlükəsizliyin pozulmasına səbəb olur.

2. Təhlükəsizlik qaydaları

Batareya və şarj

- Yalnız istehsalçının tövsiyə etdiyi orijinal və ya sertifikatlaşdırılmış şarj adapteri və kabledən istifadə edin.
- Cihazı yüksək temperatura (günəş altında dayanmış avtomobil, qızdırıcı cihaz yaxınlığı) məruz qoymayın — bu, batareyanın zədələnməsinə və ya alışmasına səbəb ola bilər.
- Cihazı şarj edərkən onu yorğan-döşək, balıq altında və ya başqa örtülü yerdə qoymayın — istilik toplanır.
- Batareyanı tam boşaltmamağa çalışın; uzun ömür üçün doluluq səviyyəsini təxminən 20–80 % aralığında saxlamaq tövsiyə olunur.
- Şişmiş, deformasiyaya uğramış və ya zədələnmiş batareyalı cihazdan istifadə etməyin və dərhal servis mərkəzinə müraciət edin.
- Şarj kabelini və adapteri zədələnmə baxımından mütəmadi yoxlayın; zədəli aksesuardan istifadə etməyin.

İstismar zamanı

- Geniş ekrana görə cihazı bükməyin, üzərinə oturmayın və üstünə ağır əşya qoymayın — ekran çatlaya bilər.
- Qulaqlıqdan uzun müddət yüksək səs səviyyəsində istifadə eşitməyə zərər vura bilər; səsi orta səviyyədə saxlayın.
- Yanacaq doldurma məntəqələri və partlayış təhlükəli digər zonalarda cihazı söndürün.
- Təyyarədə uçuş zamanı «Təyyarə rejimi»ni aktiv edin və ekipajın göstərişlərinə əməl edin.
- Tibbi cihazların (kardiostimulyator, eşitmə aparatı və s.) yaxınlığında ehtiyatlı olun və tövsiyə olunan məsafəyə riayət edin.
- Cihazı və kiçik aksesuarları (SIM/yaddaş kartı, çıxarma iynəsi, stilus ucları) uşaqların əli çatmayan yerdə saxlayın — udulma təhlükəsi var.
- Uşaqların istifadəsində ekran vaxtını məhdudlaşdırın; gözlərin yorğunluğunu azaltmaq üçün mütəmadi fasilələr verin.

Su və rütubət

- Suyu və toza davamlılıq (IP reytingi) modeldən asılıdır və daimi deyil; bir çox planşetlər suya davamlı deyil, ona görə cihazı qəsdən suya batırmayın.
- İslənmiş cihazı şarj etməyin — port tam quruyana qədər gözləyin.
- İçkilər və digər mayelərlə təması cihaza zərər verə bilər.

3. Saxlanma qaydaları

- Cihazı quru, sərin və birbaşa günəş şüalarından qorunan yerdə saxlayın.
- Uzun müddət istifadə etməyəcəyiniz halda batareyanı təxminən 50 % səviyyəyə qədər şarj edib saxlayın və hər bir neçə ayda bir dəfə qismən şarj edin.

- Təvsiyə olunan saxlanma şəraiti: temperatur təxminən +10 °C ... +30 °C, nisbi rütubət kondensatsız olmaqla.
- Ekranı qorumaq üçün cihazı yumşaq örtükdə saxlayın; ekranın üzərinə əşya qoymayın.
- Cihazı güclü maqnit və elektromaqnit sahələrinin mənbələrindən uzaqda saxlayın.

4. İstifadə təlimatı (ilkin quraşdırma)

1. Mobil şəbəkəni dəstəkləyən modellərdə SIM-kartı (lazım olduqda yaddaş kartını) çıxarma iynəsi ilə yuvaya düzgün istiqamətdə yerləşdirin.
2. Cihazı orijinal adapterlə qoşaraq tam şarj edin.
3. Güc düyməsini bir neçə saniyə basıb-saxlamaqla cihazı işə salın.
4. Dil, region və Wi-Fi şəbəkəsini seçin, ekrandakı göstərişlərə uyğun ilkin tənzimləməni tamamlayın.
5. Hesabınıza (Google və ya Apple ID) daxil olun və ya yeni hesab yaradın.
6. Mövcud sistem yeniləmələrini quraşdırın və ekran kilidini (PIN, şifrə və ya biometrik tanınma) tənzimləyin.
7. Zəruri tətbiqləri quraşdırın və məlumatların ehtiyat nüsxəsini (backup) aktivləşdirin.

Qeyd: Cihazın təhlükəsizliyi və sabit işi üçün sistem və tətbiq yeniləmələrini mütəmadi quraşdırın.

5. Qulluq və təmizləmə

- Təmizləmədən əvvəl cihazı söndürün və bütün kablərdən ayırın.
- Ekranı və korpusu yumşaq, az nəm mikrofibra parça ilə silin; aşındırıcı vasitələrdən və güclü spirtli məhlullardan istifadə etməyin.
- Dinamik və port dəliklərini ehmalca, sıxılmış hava ilə təmizləyin; iti və metal əşyalardan istifadə etməyin.
- IP reytingindən asılı olmayaraq cihazı suya batırmayın və axar su altında yumayın.

6. Mümkün nasazlıqlar

Əlamət	Mümkün səbəb	Görüləcək tədbirlər
Cihaz qoşulmur	Batareya tam boşalıb / sistem donub	15–30 dəqiqə şarj edin; sonra güc düyməsini uzun basıb cihazı məcburi yenidən başladın
Batareya tez boşalır	Arxa fonda çox proqram işləyir / ekran parlaqlığı yüksəkdir	İşləməyən proqramları bağlayın, parlaqlığı azaldın, enerjiyə qənaət rejimini aktiv edin
Cihaz həddən artıq qızır	Resurs tələb edən tətbiq / şarj zamanı intensiv istifadə	İstifadəyə ara verin, qoruyucu örtüyü çıxarın, soyumasını gözləyin
Wi-Fi qoşulmur	Tənzimləmə xətası / router problemi	Təyyarə rejimini aç-bağ edin, routeri yenidən başladın, lazım olduqda şəbəkə tənzimləmələrini sıfırlayın
Yaddaş doludur	Fayllar və keş həddindən	Lazımsız faylları və tətbiqləri

	çoxdur	silin, keşi təmizləyin, məlumatları bulud yaddaşında saxlayın
--	--------	---

Nasazlıq aradan qalxmazsa, cihazı müstəqil açmadan və təmir etmədən avtorizə olunmuş servis mərkəzinə müraciət edin. Müstəqil müdaxilə zəmanətin itirilməsinə səbəb olur.

7. İstismar şəraiti

- İş temperaturu: təxminən 0 °C ... +35 °C.
- Saxlanma temperaturu: təxminən -20 °C ... +45 °C (modeldən asılı olaraq dəqiqləşdirilir).
- Nisbi rütubət: kondensatsız.
- Şarj qidalanması adapterin markalanmasına uyğundur (adətən USB-C; 5 V / 9 V və s.).

Texniki göstəricilər (ekran ölçüsü, batareya tutumu, daxili yaddaş, IP reytingi, mobil şəbəkə dəstəyi və s.) konkret modelin qablaşdırılmasında və pasportunda göstərilir. İstehsalçı əvvəlcədən xəbərdarlıq etmədən konstruksiyada və komplektdə dəyişiklik etmək hüququnu özündə saxlayır.